

**“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2013-cü illər üzrə icrası barədə Məlumat**

S/Nö	Tədbirin adı	Tədbirin icra müddəti	Tədbirin icra vəziyyəti	Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri
4.1.1	Ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi	2009-2013	<p>Hesabat ilində 8834 vergi ödəyicisində səyyar vergi yoxlaması başa çatdırılmış və yoxlamalar zamanı 8798 vergi ödəyicisində qanun pozuntusu halları aşkar edilmiş, 415,4 milyon manat əlavə vəsait hesablanmış və 233,8 milyon manat maliyyə sanksiyası (faizlə birlikdə) tətbiq edilmişdir.</p> <p>Eyni zamanda, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl olunması üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 23422 obyektə 22050-də qanun pozuntuları aşkar edilərək, 10,5 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.</p> <p>Vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin aşkar edilməsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 3301 sahibkarlıq fəaliyyəti göstərən şəxsin vergi orqanlarında qeydiyyatdan keçmədiyi aşkar olunmuş, həmin şəxslər barəsində müvafiq akt tərtib edilərək, 116,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ötən müddət ərzində həmin şəxslərdən 2265 nəfərin vergi orqanlarında uçota alınmaları təmin edilmiş, digərləri barədə isə bu məqsədlə müvafiq tədbirlər görülməkdədir.</p> <p>Daxil olmuş məlumat və materiallar üzrə qanunsuz sahibkarlıq faktları ilə bağlı 2013-cü ildə cəmi 60 cinayət işi başlanmış, il ərzində onlardan 13 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş, 5 işin icraatına</p>	

S/Nö	Tədbirin adı	Tədbirin icra müddəti	Tədbirin icra vəziyyəti	Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri
			<p>bəraətverici əsaslar olmadan xitam verilmişdir.</p> <p>Bundan başqa, hesabat ilində qanunsuz olaraq idman mərc oyunlarının keçirilməsi ilə məşğul olma faktı üzrə CM-nin 192-1.2-ci maddəsi ilə 1 cinayət işi başlanmış və iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.</p> <p>Hesabat ili ərzində aparılmış nəzarət tədbirləri nəticəsində 1489 obyektədən 733-də 57,6 min manat dəyərində 16,7 min ədəd aksiz markaları ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış tütün məmulatları və alkoqollu içkilər aşkar edilmişdir. Qanun pozuntusu halları ilə əlaqədar inzibati xəta haqqında 781 protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyəti məhkəmə orqanlarına göndərilmişdir.</p> <p>Daxil olmuş materiallar üzrə aksiz markaları ilə markalanmalı olan məhsulları (malları), belə marka olmadan satma və satış məqsədi ilə saxlama faktları ilə bağlı CM-nin 213-1-ci maddəsi ilə 15 cinayət işi başlanmış, hesabat ilində onlardan 11 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilmiş, 1 işin icraatına bəraətverici əsaslar olmadan (CPM-nin 40.2.1-ci maddəsi ilə) xitam verilmişdir.</p> <p>“Fərqlənmə nişanı” almadan avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin aşkar edilməsi üzrə həyata keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 1968 şəxsin “Fərqlənmə nişanı”nı almadan avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyəti göstərməsi faktı aşkar edilmiş, həmin şəxslər barəsində 75,6 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.</p> <p>Əmək müqaviləsi (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə həyata keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 3781 obyektədən</p>	

S/Nö	Tədbirin adı	Tədbirin icra müddəti	Tədbirin icra vəziyyəti	Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri
			<p>2133-də nöqsan aşkar edilmişdir. Nəzarət işləri nəticəsində həmin obyektlərdə 2599 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuşdur. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində 2,5 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.</p> <p>Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi hallarının aşkar edilməsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 3752 obyektə qanun pozuntusu faktları aşkar edilmiş, təqsirkar şəxslər barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollara əsasən 112,8 min manat məbləğində inzibati cərimə kəsilmişdir.</p> <p>Valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə görə inzibati xəta haqqında 3502 protokol tərtib edilərək, 174,1 min manat məbləğində inzibati cərimə kəsilmişdir.</p> <p>Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 6579 obyektə qanun pozuntusu faktları aşkar edilmişdir. Nəzarətin nəticələrinə görə aşkar olunmuş qanun pozuntuları barədə tərtib olunmuş materiallar baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilmişdir.</p>	
4.1.2	Vergi siyasətinin və vergi dərəcələrinin optimallaşdırılması:			

S/Nö	Tədbirin adı	Tədbirin icra müddəti	Tədbirin icra vəziyyəti	Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri
	- vergi dərəcələrinin optimallaşdırılması ilə əlaqədar təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması;	2009-2013	<p>“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 21.12.2012-ci il tarixli 509-IVQD nömrəli Qanununa əsasən Məcəllənin 101-ci maddəsində fiziki şəxslərin aylıq gəlirlərinə və qeyri-sahibkarlıq fəaliyyətindən illik gəlirlərinə tətbiq edilən gəlir vergisinin maksimal dərəcəsi 30 faizdən 25 faizə endirilmiş, fiziki şəxslərin 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən aylıq gəlirləri 2000 manatdan 2500 manatadək artırılmış, fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinin 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilən illik gəlirləri 24000 manatdan 30000 manata qaldırılmışdır.</p> <p>Sosial vəziyyətindən asılı olaraq gəlir vergisi güzəştə tutulan fiziki şəxslərin müxtəlif kateqoriyalarının aylıq gəlirlərinə tətbiq edilən vergi güzəştləri müvafiq olaraq 100 manatdan 200 manata, 55 manardan 100 manata və 20 manatdan 50 manatadək artırılmışdır. Fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin müharibə əlillərinin bütün qruplarına aid edilməsini təmin etmək məqsədilə 102.2.4-cü maddəsində “I və II qrup” sözləri çıxarılmışdır.</p> <p>Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində hər iki halda “minimum əmək haqqının” sözləri “əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun” sözləri ilə əvəz edilmiş və bununla fiziki şəxsin əsas iş yerində aylıq gəliri 200 manatadək olduqda gəlirin güzəşt tətbiq edilən hissəsinin məbləği 93,5 manatdan 125 manatadək artırılmışdır.</p>	
	- sahibkarlığın təşviqinə yönəlmiş vergi siyasətinin həyata keçirilməsi üçün zəruri tədbirlərin	Mütəmadi	Cari ilin ötən dövrü ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Sual-cavab” bölməsinə daxil olan 2010 sualın qısa müddət ərzində cavablandırılması, 195 Çağrı Mərkəzi tərəfindən canlı rejimdə 163612, avtomatik rejimdə 62876 müraciətin cavablandırılması təmin edilmişdir.	Davam edir

S/Nö	Tədbirin adı	Tədbirin icra müddəti	Tədbirin icra vəziyyəti	Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri
	görülməsi;		<p>İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı hesabat ilində fəaliyyətə başlayan Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən göstərdiyi xidmətlər barədə məlumatlar və xidmətlərin alınması üçün zəruri sənədlər nazirliyin rəsmi internet sahifəsində yerləşdirilmişdir. 195 Çağrı Mərkəzi tərəfindən e-imzaya dair 17997 müraciətin, o cümlədən ASAN imzaya dair 17584 müraciətin cavablandırılması təmin edilmişdir. Hesabat ilinin avqust ayından Çağrı Mərkəzində ASAN imza ilə bağlı müraciətlərin fasiləsiz (7/24) cavablandırılmasına başlanılmışdır.</p> <p>Sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, vergilər, rüsumlar və sahibkarları maraqlandıran digər məsələlər barədə məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzini və ayrı-ayrı dövlət orqanlarındakı anoloji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmaqla, mərkəzləşdirilmiş şəkildə Çağrı Mərkəzinin təşkil edilməsi üçün zəruri tədbirlər davam etdirilmiş və Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edəcək “Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidməti (Çağrı Mərkəzi)”nin yaradılması barədə Nazirlər Kabinetinin 28.10.2013-cü il tarixli 306S nömrəli qərarı imzalanmışdır.</p> <p>Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işinin genişləndirilməsi, vətəndaşlarda vergi mədəniyyətinin formalaşdırılması, o cümlədən, bu sahəyə ictimaiyyətin geniş təbəqələrinin cəlb edilməsi məqsədilə Vergilər</p>	

S/Nö	Tədbirin adı	Tədbirin icra müddəti	Tədbirin icra vəziyyəti	Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri
			Nazirliyinə həyata keçirilən “Vergi Dostları” layihəsinə uyğun olaraq hesabat ilində 1405 müəllim bu dostlar sırasına daxil edilmiş və onlara sertifikat və kompüterlər təqdim olunmuşdur. Ümumilikdə respublikanın ümumtəhsil məktəblərindən 1541 müəllim bu layihəyə cəlb olunmuşdur.	
	- kənd təsərrüfatı məhsullarının istehsalçılara tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması ilə əlaqədar təkliflərin aidiyyəti üzrə təqdim edilməsinin təmin olunması;	2013	Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən 01.01.2001-ci il tarixdən etibarən fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri gəlir vergisindən azad edilmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalçılara müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 27.11.2001-ci il tarixli 222-IIQ nömrəli Qanununun qüvvədə olan müddətinin uzadılması barədə” Azərbaycan Respublikasının 22.11.2013-cü il tarixli 829-IVQ nömrəli Qanununa əsasən kənd təsərrüfatı məhsulları istehsal edən hüquqi şəxslər və sahibkarlar 01 yanvar 2019-cu il tarixədək torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad edilmişlər.	
	- özəl vergi məsləhəti xidmətinin yaradılması ilə əlaqədar tədbirlərin görülməsi.		Özəl vergi məsləhəti xidmətinin yaradılması barədə müvafiq normativ sənəd layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.	
4.1.7	Sahibkarlara göstərilən vergi xidmətlərinin	2009-2013	Vergi ödəyicilərinə göstərilən bütün xidmətləri, onların göstərilməsi meyarlarını, həmin xidmətlərin göstərilməsi həyata keçirilən yerlərə və xidməti göstərən vergi orqanı əməkdaşının davranış və ünsiyyətinə dair ümumi tələb və normaları müəyyən	

S/Nö	Tədbirin adı	Tədbirin icra müddəti	Tədbirin icra vəziyyəti	Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri
	yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə kompüter terminallarının yaradılması		<p>etmək məqsədilə Vergilər Nazirliyinin əmri ilə “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları” təsdiq olunmuşdur. Bu sənəddə vergi ödəyicilərinə göstərilən 124 adda xidmətin 50-nin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən göstərilməsi müəyyən edilmişdir.</p> <p>Eyni zamanda vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə “ Vergi ödəyicilərinə xidmət mərkəzində vergi ödəyicilərinin qəbulu və xidmətin təşkili Qaydaları” təsdiq edilmişdir.</p> <p>Vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə hesabat dövrü ərzində Bakı şəhərində Mirəli Qaşqay küçəsi, 56 ünvanında yeni xidmət mərkəzi yaradılmışdır. Xidmət mərkəzi müasir avadanlıqlar və sürətli kommunikasiya sistemi ilə təchiz edilmişdir. Burada vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxış imkanı yaradılır, vergi bəyannamələri, vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatların verilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı geniş spektrdə xidmətlər göstərilir. Fiziki və hüquqi şəxslərin elektron qeydiyyatının aparılması, NKA-nın, təsərrüfat subyektinin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, fəaliyyətin bərpası, dayandırılması, xitam verilməsi, uçot məlumatlarında dəyişiklik, bəyannamələrin, hesabat və arayışların göndərilməsi, bankda hesabın açılması, e-vergi hesab-fakturalarının göndərilməsi, məktub və ərizələrin göndərilməsi və s. məsələlər üzrə də vətəndaşlara lazımi köməkliklər göstərilir. Mərkəzdə vergi ödəyicilərinə vergilərə aid ərizə və hesabat formalarının, buklet və başqa nəşrlərin verilməsi də təmin edilir. Mərkəzdə göstərilən xidmətlərin səviyyəsinin dəyərləndirilməsi üçün vətəndaşlara sorğuda iştirak</p>	

<b>S/Nö</b>	<b>Tədbirin adı</b>	<b>Tədbirin icra müddəti</b>	<b>Tədbirin icra vəziyyəti</b>	<b>Tədbirin qismən icra edilməsi və ya icra edilməməsinin səbəbləri</b>
			etmək, rəy və təkliflərini bildirmək, eləcə də mərkəzin fəaliyyətində hansısa bir narazılıq olduğu təqdirdə Mərkəzdən çıxmadan Vergilər Nazirliyinə birbaşa müraciət etmək imkanı yaradılmışdır.	